

**N.S.MƏMMƏDOV**

**KAİNAT VƏ ONUN  
TƏRKİB HİSSƏLƏRİ  
OLAN ULDUZ VƏ  
QALAKTİKALAR NECƏ  
YARANMIŞDIR?**

Bakı - «Elm» - 2001

*Nəşr Azərbaycan Milli Elmlər Akademiyası  
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının  
elmi şurasının qərarına əsasən çap olunur.*

UDK.539.12

+ 539  
M 52

Rəyçi: f.-r.e.d. Ə.S.Quliyev

Məmmədov N.S. Kainat və onun tərkib hissələri olan  
ulduz və qalaktikalar necə yaranmışdır? (elmi-kütłəvi nəşr)  
Bakı: «Elm», 2001. - 36 s.


ISBN - 5-8066-1371-2

Elementar hissəciklər nəzəriyyəsi ilə kosmologiya elmi arasında six əlaqə getdikcə möhkəmlənir və bunun sayəsində də Kainatın yaranmasının ilk anlarında baş verən fiziki prosesləri şərh etmək mümkün olur.

Brosurada bu iki elm arasındaki əlaqənin əmələ gəlməsi səbəbləri, onun doğruduğu problemlər və onların həlli üsulları verilmişdir. Müəyyən edilmişdir ki, Kainat öz doğuşunu zamanın  $10^{-45}$  san. ilə  $10^{-35}$  san. intervalında görmüşdür.

Nəşr geniş oxucu kütłəsi, elmi işçilər, tələbə, aspirantlar və ali məktəbdə mühazirə oxuyan müəllimlər üçün nəzərdə tutulmuşdur.

M 1605050000  
655(07) – 2001



© «Elm» nəşriyyatı, 2001

---

## REDAKTORDAN

İnsanlar qədim zamanlardan bu və ya digər şəkildə Kainatın yaranmasını anlayıb izah etməyə çalışmışlar. Kainatın yaranması istiqamətində mövcud olan fikir və mülahizələrə baxmayaraq məsələ bu gün də axıradək həll edilməmiş qalır.

N.S.Məmmədovun "Kainat və onun tərkib hissələri olan ulduz və qalaktikalar necə yaranmışdır?" adlı tədqiqatında toxunulan məsələ Eynşteynin ümumi nisbilik nəzəriyyəsi və elementar hissəciklərə aid son zamanlar əldə edilmiş nəticələrin köməyi ilə şərh edilir. Müəllif qarşısına qoymuş məqsədə mövcud nəzəriyyələrdən köklü şəkildə fərqlənən üsulla nail olmuşdur. Məhz həmin üsulla Kainatın necə yarandığını, onun mərhələlərlə inkişafını, bu zaman orada baş verən fiziki proses və təkamülü, ulduz və qalaktikaların əmələ gəlməsini, Kainatın müasir dövründə ifrat yeni ulduzun partlama mexanizmini və bunun da yeni-yeni ulduzların əmələ gəlməsində rolunu və s. hadisəleri izah etmək mümkün olur. Kitab geniş oxucu kütəsi üçün nəzərdə tutulur, amma ondan elementar hissəciklər və kosmologiya elmləri ilə məşğul olan elmi işçilər, ali məktəb müəllimləri, aspirant və tələbələr də faydalana bilər.

---

## GİRİŞ

"Kainat və onun tərkib hissələri olan ulduz və qalaktikalar necə yaranmışdır?" mövzusu ətrafında çoxlu sayıda fikir və mülahizələr, monoqrafiyalar, elmi məqalelər və s. mövcuddur. Lakin indiki dövrədək mövcud olan nəzəriyyə və fərziyyələrin heç biri Kainatın yaranma səbəblərini və onun sonrakı təkamüllünü ayırd etməyə imkan vermir. Ümumiyyətlə, Kainatın əmələ gəlməsi və təkamülü mövzusunda aparılan tədqiqat işləri elə qurulmalıdır ki, onun vasitəsilə Kainatın orada mövcud olan bir-birindən asılı olmayan dörd qravitasiyanın, elektromaqnit, zəif və güclü qarşılıqlı tə'sir qüvvələrinin, ulduzların, onların topalarının, qalaktikaların, onların topalarının, dumanlıqlarının əmələ gəlməsini, təkamüllünü və Kainatda baş verən digər fiziki prosesləri ziddiyyətsiz şəkildə izah edə bilsin. (Günəş sisteminin əmələ gəlməsi və dinamikası mövzusunda ayrıca kitab gələcəkdə çap ediləcək). Bu baxımdan ən aktual problemlərdən bir neçəsi aşağıdakılardan ibarətdir.

-nə üçün qalaktikalara 200 milyarddan çox ulduz daxildir?  
-nə üçün 200 milyarddan çox qalaktika vardır və onlar bir-birindən uzaqlaşırlar?

-nə üçün qalaktikaların ölçüləri (uzununa 100000 işq ili, eninə isə 6000 işq ili) bu qədər böyükdür?  
-nə üçün Kainatda çoxlu miqdarda maddə əmələ gəlmışdır?

-Kainatın sərbəstlik dərəcələrindən biri olan şürə və şüurlu (məs. İnsan) necə yaranmışdır?

Müəllif bu broşurada sadalanan suallara cavab tapmağa çalışmış və demək olar ki, ona nail olmuşdur.

Oxucunun diqqətini ona yönəltmək istərdim ki, Kainat zamanın  $10^{-45}$  can. anından bugünkü günədək (o vaxtdan indiyə qədər 18 milyard il keçmişdir) daima genişlənməkdədir. Həmin genişlənmə Kainatın doğulması  $10^{-35}$  san. anından indiyə qədər davam edən fiziki prosesdir. Buradan da alınır ki, Kainatda maddənin əmələ gəlmə səbəbi fəzanın genişlənməsinin məhsulu kimi meydana çıxmalıdır. Beləliklə, Kainat nədir? - sualı yaranır.

## **§1. Kainat nədir?**

Biz gecə adı gözlə göy qübbəsinə baxdıqda orada saysız-hesabsız ulduzları müşahidə edirik. Həmin ulduzlar sistemi bizim qalaktika adlanır. Bizim qalaktikaya 200 milyarda yaxın ulduz daxildir. Güclü optik teleskoplarla, radio teleskoplarla və Yer ətrafına çıxarılmış teleskoplarla aparılan müşahidələr göstərir ki, Bizim qalaktikadan fərqli olan başqa qalaktikalar da mövcuddur. Təcrübə göstərir ki, kənar qalaktikaların sayı 200 milyarddan çoxdur və hər bir qalaktikaya 200 milyarda yaxın ulduz daxildir. Slayfer və Habbl tərəfindən aparılan müşahidələr göstərir ki, həmin qalaktikalar biri-birindən uzaqlaşırlar. Hal-hazırda müşahidə olunub ki, bizdən 15-18 milyard işıq ili məsafəsində (bir işıq ili-işıq şurasının bir il ərzində getdiyi məsafə nəzərdə tutulur; işığın sürəti isə boşluqda bir saniyədə 300000 km-ə bərabərdir) məsafəsində yerləşən qalaktikalar və kvazarlar mövcuddur. Kvazar bizdən ən uzaq məsafədə yerləşən ulduzabənzər obyektlərə deyilir. Onların kütləsi və ölçüsü-nə bərabərdir. Məhz ona görə də kvazarlarda baş verən bəzi fiziki prosesləri nəzəri cəhətdən izah etmək hələlik mümkün olmuşdur. Kvazarlar daim bizim qalaktikadan uzaqlaşır.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, bizi yaşıdan Günəş normal ulduzlar sistemini daxil olan milyardlarla ulduzlardan biridir. Günəşin kütləsi  $2 \cdot 10^{33}$  q, radiusu 750000 km-ə bərabərdir. Onun ətrafında bizə məlum olan 9 planet, asteroidlər, kometlər, meteor, meteoritlər daim fırlanmaqdadır. Bu obyektlər Günəşin çox güclü qravitasiya-cazibə sahəsinə malik olmasına görə onun ətrafında fırlanırlar. Daha doğrusu, Günəş çox güclü qravitasiya cazibə sahəsinə malik olduğuna görə həmin obyektləri öz ətrafında fırlanmağa məcbur edir. Bütövlükdə Günəş sistemi bizim qalaktikanın nüvəsinin (diskinin) ətrafında saniyədə 250 km sürətlə fırlanır.

Qeyd etmək lazımdır ki, astronomiya müşahidələri ulduz və qalaktikaların topalarının mövcudluğunu da təsdiq edir.

Yuxarıda sadalananları nəzərə alsaq, ulduz və onların topaları, qalaktikalar və onların topaları, kvazarlar, dumanlıqlar və digər müşahidə oluna bilməyən (gizli kütlə adlanır) obyektlər birlikdə Kainatı təşkil edir.

Eynşteyn tərəfindən yaradılan ümumi nisbilik nəzəriyyəsi göstərir ki:

- a) Kainat daim genişlənməkdədir;
- b) Kainatın ölçüsü  $10^{28}$  sm-dir;
- v) Kainatda olan maddənin orta sıxlığı  $10^{-29}$  q/sm<sup>3</sup> bərabərdir;
- s) Kainat təqribən 18 milyard il bundan əvvəl yaranmışdır;
- d) Kainatda olan maddənin miqdarı (yəni kütləsi) Günəş kütləsinin  $10^{24}$  misline bərabərdir.

## *§2. Eynşteynin ümumi nisbilik nəzəriyyəsi haqda*

Qeyd edək ki, klassik nəzəriyyə adlandırılan Nüton mexanikası, daha doğrusu, ümumdünya cazibə qanunu, Günəş sisteminə daxil olan planetlərin, asteroidlərin, komet və digər obyektlərin hərəkətlərini böyük dəqiqliklə təyin etməyə imkan verir. Nütonun ümumdünya cazibə qanunu vasitəsi ilə qalaktikalara daxil olan ulduzların da hərəkətini öyrənmək mümkündür. Qalaktikaların (məsələn, Bizim qalaktikanın) diametrinin yüz min işiq ilinə bərabər olduğunu nəzərə alsaq, onda Nüton mexanikasının necə böyük nəzəriyyə olduğunu anlamaq çətin deyildir. Lakin bütün bu üstünlük'lərə baxmayaraq, qeyd etmək lazımdır ki, Nüton mexanikası bir sıra çatışmazlıqlarla qarşılaşmışdır. Məsələn, Nüton mexanikasında mütləq fəza (mütləq koordinat sistemi) mütləq zaman anlayışlarını qəbul etmək lazım gəlib. İkinci çatışmayan cəhət odur ki, Nüton mexanikasına görə, qravitasiya-cazibə sahəsi sonsuz məsafələrə ani olaraq yayılma bilir, yəni qravitasiya-cazibə sahəsi sonsuz sürətlə yayılır. İşiq sürtinə yaxın sürətlə hərəkət edən obyektlərin hərəkətini Nüton mexanikası çərçivəsində öyrənmək mümkün olmur. Yuxarıda sadalananları nəzərə alsaq, belə bir qənaətə gəlirik ki, Nüton mexanikası daha da inkişaf etdirilməlidir və elə bir nəzəriyyə qurulmalıdır ki, o, Nüton mexanikasını həm özündə saxlasın, həm də yuxarıda sadalanan çatışmazlıqları aradan qaldırsın. Belə bir nəzəriyyə Eynşteyn tərəfindən yaradılmış xüsusi və ümumi nisbilik nəzəriyyəsidir.

Xüsusi nisbilik nəzəriyyəsi Kainatda baş verən bütün fiziki proseslərin məkan və zaman xassələrini öyrənir. Bu nəzəriyyə aşağıdakı iki əsas prinsip üzərində qurulmuşdur.

Onlardan birinci Eynsteyn nisbilik prinsipi adlanır. Bu prinsipə əsasən bərabərsürlü və düzxətli hərəkət edən sistem onun daxilində baş verən fiziki proseslərə heç bir təsir göstərmir. Başqa sözlə desək, inersial koordinat sistemlərində təbiət qanunları eyni qaydada cərəyan edir.

Onlardan ikincisi isə qarşılıqlı təsirin yayılma sürəti müəyyən maksimal qiymətdən yuxarı ola bilməz prinsipi adlanır. Həmin maksimal sürət işığın boşluqdakı sürətinə bərabərdir. Xüsusi nisbilik nəzəriyyəsinə görə, zaman müxtəlif inersial koordinat sistemlərində müxtəlif cür axma sürətinə malikdir və enerji cisimin kütləsinin işiq sürətinin kvadratına vurulmasına bərabərdir. Yeni  $E=mc^2$ .

Beləliklə, biz görürük ki, xüsusi nisbilik nəzəriyyəsi təbiət qanunlarını klassik mexanika baxımından köklü şəkildə fərqli olaraq izah edir.

Ümumi nisbilik nəzəriyyəsi 1905-1915-ci illərdə Eynsteyn tərəfindən kəşf olunmuşdur. Bu nəzəriyyənin əsasında ekvivalentlik prinsipi - təcilli hərəkətin qravitasiya sahəsindəki hərəkətlə eyniləşdirilə bilməsi prinsipi durur. Ümumi nisbilik nəzəriyyəsinin tənlikləri məkan və zamanın həndəsi xassələri ilə orada paylanmış qravitasiya sahəsi yaradan maddə arasında əlaqə yaradır. Bu o deməkdir ki, maddənin müxtəlif şəkildə paylanması müxtəlif xassəli həndəsələr meydana çıxarır.

Ümumi nisbilik nəzəriyyəsi xüsusi nisbilik nəzəriyyəsini daha da inkişaf etdirmişdir. Belə ki, ümumi nisbilik nəzəriyyəsinə görə, məkan-zaman bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla bərabər, materianın varlıq formalarıdır. Buradan da alınır ki, ümumi nisbilik nəzəriyyəsinə görə, məkan-zaman və materiya bir yeganəlik təşkil edir. Ümumi nisbilik nəzəriyyəsində materia olan yerdə məkan-zamanın əyilməsi möhz qravitasiya sahəsidir. Yer kürəsinin yaxın ətrafında cisimlərin yerə düşməsinin səbəbi Yerin öz yaxın ətrafında Məkan və zamanı əyməsidir. Beləliklə, biz görürük ki, ümumi nisbilik nəzəriyyəsində materianın yaxın ətrafında cazibə qüvvəsini məkan və zamanın əyilməsi əvəz edir. Biz görürük ki, ümumi nisbilik nəzəriyyəsi Nütون mexanikasından köklü şəkildə fərqlənir. Qravitasiya sahəsini olduqca dolğun şəkildə xarakterizə edən ümumi nisbilik nəzəriyyəsi hələlik kvantlana bilməmişdir.

Eynsteyn 1915-ci ildə özünün ümumi nisbilik nəzəriyyəsinə yaradarkən Kainat haqqında biliklər belə idi ki, bütövlükdə Kainat sanki zamandan asılı olaraq heç bir dəyişikliyə məruz qalmır. Bunun səbəbi ulduzların qalaktikaların həmişə bir yerdə görünməsi və Günəş sistemine daxil olan planetlərin dövrü hərəkətə malik olması idi. Ona görə də Eynsteyn öz tənliklərini bütövlükdə Kainatın quruluşunu öyrənməyə (Kainatın quruluşunu və onun təkamülünü öyrənen elmə astronomiyada kosmologiya deyilir) tətbiq edərkən həmin tənliklərin statik (yəni zamana görə heç bir dəyişkənliyə məruz qalmayan) həllini tapmaq məsələsini qarşısına qoymuşdur. Çox maraqlı haldır ki, tənliklərdən statik həll alınmamışdır. Vəziyyətdən çıxış yolunu, Eynsteyn özünün tənliklərinə kosmoloji sabit adlanan hədd əlavə etməkdə görmüşdür. (Kosmoloji sabit fiziki mənaca boş Kainatın quruluşunu və enerjisini xarakterizə edir). Bu sabitin ədədi qiyməti  $10^{-56}$  sm<sup>-2</sup>-na bərabərdir. Deməli, ümumi nisbilik nəzəriyyəsinə əsasən boşluq və yaxud vakum fəzanı əyir və onun əyrlilik radiusu  $10^{-56}$  sm<sup>-2</sup>-dir. Bununla əlaqədar olaraq qeyd edək ki, klassik Nütون mexanikası çərçivəsində vakum dedikdə xalis boşluq və xarici aləmə heç bir təsir göstərməyən subyekt başa düşülür.

Eynsteyn yeni tənliklərdən artıq statik həll alınmışdır. Bu statik həllə Eynsteyn modeli deyilir.

Diger tərəfdən leninqradlı alim Fridman 1921-ci ildə Eynsteynin il tənliklərinin (yəni kosmoloji hədd daxil edilmədən) qeyri stasionar həllini tapa bilmişdi. Daha doğrusu, Fridman Kainatın elə bir modelini qurmuşdu ki, həmin modelə görə, Kainat zamandan asılı olaraq həm genişlənə, həm də sıxıla bilər.

Eynsteyn tənliklərinin Fridman həlli ilə bağlı olan bir tarixi hadisəni şərh etmək yerinə düşərdi: Fridman genişlənən Kainat modelini necə tapmışdır? Hələ 1910-cu ildən 20-ci illərin ortalarını nadək Slayfer apardığı müşahidələrdən belə bir qənaətə gəlmişdi ki, qalaktikaların eksəriyyəti bizdən uzaqlaşır, lakin çox az miqdarda qalaktika isə bizə yaxınlaşır. Deməli, Slayfer eksperimental olaraq göstərmışdır ki, Kainat ümumiyyətlə genişlənməkdədir. Professor İvanenko'nun yazdığına görə, Fridman 1924-cü ildə özünün axırıncı çıxışında (İ.D.İvanenko həmin məşğələdə iştirak etmişdir) Slayferin aldığı nöti-

cələrə özünün genişlənən Kainat nəzəriyyəsinin doğruluğunu təsdiq edən bir amil kimi baxa bilərdi. Bu baxımdan onu qeyd etmək lazımdır ki, Slayferin aldığı nəticələr Fridmanın Eynşteyn tənliklerinin qeyri-statik həllərini axtarmasına təkan vermişdir.(axırıncı nəticə müəllifin fikridir). Sonralar isə Habbl Slayferin tədqiqatlarını davam etdirərək, 1929-cu ildə qalaktikaların bir-birindən uzaqlaşdığını, daha doğrusu Kainatın genişləndiyini müşahidə etmişdir. O göstərmışdır ki, Kainatın genişlənme sürəti uzaqlaşan obyektlərə qədər olan  $r$ -məsafəsi ilə düz mütənasibdir.  $v = \sqrt{N}$  dəsturu ilə tapılır. Burada  $V$  - sürət,  $r$  - məsafə,  $N$  isə Habl sabiti adlanır. Beləliklə də Kainatın genişlənməsindən aydın olur ki, hazırda Kainatı təşkil edən kütlə təqribən 18 milyard il bundan əvvəl bir yerdə toplanmışdır və həmin kütlənin partlaması nəticəsində də müşahidə etdiyimiz Kainat əmələ gəlmışdır. Lakin ümumi nisbilik tənliklərinin Fridman həlləri göstərir ki, Kainatın başlangıcında, yəni zamanın sıfır yaxın qiymətlərində ilk cism sonsuz sixlıq, məkan-zaman isə sonsuz əyriliyə malik olmalıdır. Bu hadisə sinqlularlıq adlanır. Buradan da təbii suallar meydana çıxır: Bəs sinqlularlıq hadisəsinə qədər,  $y = \sqrt{N}$  olduqda, nə olmuşdur? Sonsuz sixlıqli maddənin partlama mexanizmi nədən ibarətdir? Bu tip sualları ümumi nisbilik nəzəriyyəsinin özü yaratmışdır və ona görə də həmin nəzəriyyə çərçivəsində suallara cavab tapmaq mümkün olmadığı üçün, Kainatın əmələ gəlmə səbəbini başqa baxımdan araşdırmaq lazımlı gəlir. Qeyd edək ki, 1965-ci ildə Penzias və Wilson tərəfindən tapılmış Relikt şüalanması Kainatın əmələ gəlmə anlarında onun çox isti olmasından xəbər verir. Elə bir nəzəriyyə yoxdur ki, ona əsaslanıb Kainatdakı bütün kütlənin bir yerdə olduğunu və partlayıb Kainatı əmələ gətirdiyini sübut etmək mümkün olsun.

Yuxarıda şərh edilənlərdən, qravitasiya sahəsinin cəzb etmə xassəsinə malik olmasından və aparılan hesablamalardan aydın olur ki, əgər Böyük partlayışın gücü Kainat yaranması üçün lazım olan gücdən (gələcəkdə bu güc bizə məlum olacaq) bir az artıq və ya az olmuş olsa idi, onda indiki Kainat mövcud ola bilməzdi.

Cünki birinci halda partlayışdan sonra atılan mühit dağılmalıdır ona görə ki, bu zaman ayrılan qravitasiya sahəsinin gücü böyük sürətlə hərəkət edən Kainat əmələ gətirə bilməzdi,

ikinci halda isə atılan mühit güclü qravitasıya cazibə sahəsinin hesabına yenidən birləşməli idi. Deməli, Böyük partlayış bir növ nizamlanmış, yeni yaşadığımız Kainatı yaratmaq üçün sənki sıfırışla baş vermişdir. Bu möqamı biz gələcəkdə geniş şəkildə şərh edəcəyik. Beləliklə, belə bir sualla qarşılaşırıq, Böyük partlayış necə baş vermişdir? Yuxarıda qeyd etmişdik ki, Eynsteyn öz tənliklərinə kosmoloji hədd əlavə etməklə stasionar Kainat modelini ala bilmişdir. Əgər Kainatda olan cisməri götürsək, onda tənliklərin sağ tərəfində maddənin varlığını xarakterizə edən enerji impuls tenzoru sıfıra bərabər olduğundan təkcə kosmoloji sabit hədd qalacaq. Həmin tənliklər boş Kainat modelini qurmağa imkan verir. Maddəsiz boş Kainat modelini ilk dəfə 1916-ci ildə Vilhelm de-Sitter tapmışdır. de Sitter Kainat modelinin ən maraqlı xassəsi ondan ibarətdir ki, əgər boş Kainata hər hansı cismi daxil etsək, onun radial istiqamətində hərəkətə gəldiyini müşahidə edərik. Deməli boşluq (vakum) itələmə qüvvəsinə malikdir. De Sitter Kainat modelindəki boşluğun itələmə qüvvəsi çox zəif olduğu üçün onu müşahidə etmək mümkün olmur. Buradan da təbii olaraq belə bir sual meydana çıxır: vakumun itələmə qüvvəsi Böyük partlayışa səbəb ola biləmi? de Sitter Kainat modelindən alınır ki, yox. Bəs vakumun kvant baxımından xassələrinə görə həmin suala cavab tapmaq olarmı?

### *§3. Vakuum nədir?*

Əgər hər hansı bir sistemdən bütün hissəcikləri, fiziki sahələrin kvantlarını görmüş olsaq, onda klassik mexanika baxımından alınır ki, sistem tamamilə boşalmışdır. Lakin kvant mexanikası baxımından Heyzenberqin qeyri-müəyyənlik principinə əsasən hər hansı bir  $\Delta t$  kiçik zaman intervalında  $\Delta r \Delta t \geq \hbar/c$  enerjisi mövcud olmalıdır. Burada  $\hbar$  Plank sabitidir. Həmin enerjinin hesabına da vakkumda virtual hissəcik və virtual hissəciklər təz bir zamanda bir-birinə qovuşub yox olurlar. Virtual hissəciklər bir-birindən aralanıb sərbəst hissəciklər kimi mövcud ola bilməzlər, onda belə çıxardı ki, virtual hissəciklər heç nədən yaranmışdır. Bu da enerjinin saxlanması qanunu-na zidd olardı. Boşluqda belə hissəciklər daim əmələ gelir və yox olurlar. Buradan da alınır ki, boşluqda virtual hissəciklərin

əmələ gəlməsi və yox olması bir növ suyun qaynamasına bənzəyir. Boşluqdan həmin qaynama hadisəsini heç bir vasitə ilə yox etmək mümkün deyil. Çünkü bu zaman Heyzenberq prinsipi pozulmuş olardı. Beləliklə alırıq ki, kvant boşluğu bütün sahələrin ən kiçik qiymətli enerji halıdır. Qeyd edək ki, güclü elektromaqnit sahəsinin vakumda yaranmış virtual elektron və pozitron hissəciklərini müxtəlif tərəfə dartıb aparması, onlara əlavə enerji vermesi və bu zaman virtual hissəciklərin real hissəciklərə çevriləməsi təcrübədə təsdiq edilmişdir. İzah olunallardan belə bir nəticəyə gəlirik ki, kvant vakumu müəyyən enerjiyə malikdir. Bu enerjiyə sistemin minimum enerji səviyyəsi deyilir. Deməli hər-hansı bir sistemin enerji səviyyəsini azaldırıqsa, onun qiymətini minimum enerji səviyyəsinə qədər azalda bilərik. Əgər cəhd göstərib sistemin enerjisini minimum səviyyədən aşağı salmaq istəsək, onda həmin sistem əks təsir göstərəcək. Bu axırıncı nəticənin köməkliyi ilə biz ifrat nə-həng ulduzların necə partlayıb özünün üst örtüyünü atmasını izah etməyə çalışacaqıq.

Elementar hissəciklər nəzəriyyəsi göstərir ki, vakuumun enerjisi bir qiymətli təyin edilmir. O həyacanlanmış vəziyyətlərdə, daha doğrusu müxtəlif enerji səviyyələrində ola bilir. Vakuumun enerjisi çox böyük qiymətə malik ola bilər və o bir enerji səviyyəsindən digərinə keçə bilər. Böyük birləşmə (elektromaqnit, zəif və güclü təsir sahələrinin birləşdirilməsi-nə-Böyük birləşmə nəzəriyyəsi deyilir) nəzəriyyəsində vakuumun ən kiçik enerji ilə ən böyük enerji səviyyəsi bir-birindən çox böyük qiymətlə fərqlənir. Bu məqamı əyani olaraq təsəvvür etmək üçün forz edək ki, Günəş, günəş sisteminin ölçüsündən bir qədər kiçik olan qapalı örtüklə əhatə olunmuşdur və Günəşdən beş milyard il ərzində həmin qapalı fəzaya hər cür enerji daxil olmuşdur. Bu zaman həmin qapalı fəzada yiğilan enerjinin miqdari (enerji sıxlığının qiyməti) Böyük birləşmənin vakuumunun enerji sıxlığının qiymətinə bərabər olacaq.

Qeyd etmək lazımdır ki, kvant vakuumunun enerji sıxlığına malik olması evsperimental olaraq 1940-ci illərdə Kazimir tərəfindən qeydə alınmışdı. Kazimir sübut etmişdi ki, bir-birinə yaxın və vakumda yerləşdirilmiş iki paralel müstəvi plastinka arasında baş verən kvant fluktuasiyalarının hesabına cəzb cəzbetmə qüvvəsi meydana çıxır, həmin qüvvənin qiyməti

$\frac{1,30 \times 10^{-18} \text{ din} \cdot \text{cm}^3}{d^4}$  -na bərabərdir, burada d-plastikalar arasındakı məsafədir. Bəs vakumun öz enerjisi sixlığını necə olur ki, artırır?

Sahələrin kvant nəzəriyyəsi göstərir ki, kvant vakuumun tam enerji sixlığı aşağıdakı üç faktorun cəminin hesabına əmələ gəlir.

Birinci tip faktor - yalnız və yalnız qravitasiya sahəsi (diğer sahələr nəzərə alınmir) nəzərə alınarsa, kosmoloji sabit ədədinin qiymətindən verilən enerji sixlığıdır.

İkinci tip faktor - kvant fluktuaşıyalarının hesabına verilən enerji sixlığıdır. Həmin kvant fluktuaşıyalarının hesabına da yuxarıda qeyd etdiyimiz virtual hissəciklər əmələ gəlir və tez bir zamanda yox olurlar. Virtual hissəciklər fiziki proseslərə (məsələn, qara çuxurun şüalanmasına səbəb ola bilər) öz təsiri ni göstərməklə bərabər vakumun enerji sixlığını artırır. Vakumun enerji sixliğini artıran ikinci tip faktor həm də Xiqs sahəsindən (bu haqda sonralar söhbət aparılacaq) ibarətdir.

Üçüncü tip faktor - hissəciklərdən, onların qarşılıqlı təsiri nəticəsində, vakumun enerji sixliğinə verilən enerji nəzərdə tutulur.

Vakumun müxtəlif enerji səviyyələrinə müxtəlif təzyiq səviyyələri uyğun gəlir. Maraqlıdır ki, həmin təzyiq səviyyələri mənfi qiymətə malikdir. Daha doğrusu vakumun enerjisi onun təzyiqinin mənfi qiymətinə bərabərdir. ( $\epsilon = -p$ ). İlk baxışda axırıncı bərabərlik çox ecazkar (ekzotik) təəssürat bağışlayır. Əsl həqiqətdə isə əgər biz hər-hansı bir bərk cismi xarici qüvvənin hesabına dartmış olsaq, onda mənfi təzyiqin meydana çıxdığını təsdiq edə bilərik. Mənfi təzyiqin fiziki mənası antiqravitasiya kimi başa düşülməlidir.

Axırıncı ( $\epsilon = -p$ ) bərabərliyi, yəni kvant vakumu özünü Eynşteynin öz tənliklərinə əlavə etdiyi kosmoloji sabit kimi aparır. Daha doğrusu kvant vakumu itələmə qüvvəsinə malikdir.

Lakin kvant vakuumunun itələmə qüvvəsi Eynşteynin qəbul etdiyi itələmə qüvvəsindən  $10^{120}$  dəfə çoxdur. (Bu problemin izahı elementar hissəciklər nəzəriyyəsində böhran adlanır).

Yuxarıda sadalananları nəzərə alsaq, Böyük partlayışın baş vermə səbəbini aşağıdakı kimi izah edə bilərik.

Kainatın əvvəli (başlanğıçı) kvant vakuumunun həyacanlaşmış halı kimi olmuşdur. Belə bir vəziyyətdə vakuum tutduğunu fəzanı itələmə qüvvəsinin hesabına genişləndirməye başlamışdır. Bu fəza yuxarıdan göründüyü kimi Kainatın de Sitter mərhələsinə uyğun gəlir. Lakin fərqli ondadır ki, Kainatın de Sitter mərhələsində fəzanın genişlənməsi çox yavaş sürətlə gedir, kvant vakuumu halında genişlənmə çox böyük sərətlə gedir. Belə ki, kvant vakuumu özünün tutduğu fəzanın həcmini hər  $10^{-34}$  san. ərzində iki dəfə böyür.

Fəzanın belə ifrat dərəcədə genişlənməsinin bir sıra xarakterik cəhətleri vardır. Sonralar isə iki dəfə böyümə prosesi həndəsi silsilə şəklində davam edir. Kvant vakuumunun fəzəni belə ifrat şəkildə genişləndirməsi 1980-cı ildə Afrika alimi Alan Quş tərəfindən öyrənilmiş və inflyasiya Kainat kosmologiyası adını almışdır. Nəticə etibarilə Kainatın bütün hissələri kəsilməz şəkildə (yəni bomba partlayışı zamanı qəlpələrin atılmasından fərqli) çox böyük sürətlə hərəkət etməyə başlamışdır. Kainatın bu dövrü Böyük partlayış adlanır. Lakin gec-tez inflyasiya (yəni kvant vakuumunun fəzəni genişləndirmə prosesi) dövrü qurtarmalıdır, çünki kvant sistemlərində olduğu kimi kvant vakuumu da dayanıqsızdır. (Bunun səbəbini gələcəkdə ətraflı araşdıracaqıq), ona görə də o dağılmalıdır. İnflyasiya dövrü qurtaran kimi Kainatda qravitasiya, yəni cəzb etmə dövrü hökm sürməyə başlayır (nə üçün qravitasiya dövrü əmələ gəlir? - sualını gələcəkdə ətraflı izah edəcəyik). Kainat isə qravitasiya cəzbetmə qüvvəsinin əmələ gəlməsinə baxmayraq, Böyük partlayışdan sonra aldığı təkanın hesabına genişlənməkdə davam edir.

Qravitasiya cəzbetmə qüvvəsinin hesabına Kainatın genişlənmə sürətinin yavaşılması onun yaranışı dövründən, yəni inflayasiya dövrünün qurtardığı ondan bizə miras qalan yeganə hadisədir.

Yuxarıda izah edilənləri nəzərə aldıqda belə qənaəətə gəlir ki, Kainat özünün başlanğıcını içərisində heç bir maddə və ya şüalanma olmayan kvant vakuumundan götürmüştür. Əgər vakuumda belə bir maddə və ya şüalanma olsa idi onlar Kainatın inflayasiya dövründə böyük sürətlə genişlənmənin hesabına

silinməli idilər. Deməli inflayasiya dövrünün axırlarında Kainat kvant vakumunun xassəsinə görə boş və soyuq olmuşdur. Lakin ifnlyasiya dövrü qurtaran kimi Kainat birdən-birə çox yüksək dərəcədə istileşmişdir. Birdən-birə və yaxud ani anda belə istiliyin əmələ gelməsi (onun tempraturu  $10^{27}$  Kelvin olmuşdur) və Kosmosu işıqlandırması vakumda yiğilan enerjinin hesabına mümkün olmuşdur. Vakuum dağılan kimi onun enerjisi şüalanma şəklində meydana çıxmışdır. Məhz ona görə də Kainat  $10^{27}$  K isinmişdir.  $10^{27}$  K (dərəcə) istilik Böyük birləşmə hadisəsinin baş verməsi üçün kifayət edir. Həmin andan da Kainat Böyük partlayışdan sonra ayrılan istiliyin hesabına inkişaf etməyə başlamışdır. Sonralar Kainatdakı istiliyin azalması hesabına indi müşahidə etdiyimiz və Mendleyevin elementlər sistemini daxil olan elementlər və anti elementlər, maddə və anti maddələr əmələ gəlmışdır.

Beləliklə, Böyük partlayış necə baş vermişdir? - sualına inflayasiya kvant kosmologiyası nəzəriyyəsi aşağıdakı kimi cavab verir. Kvant vakuumunun itələmə qüvvəsinə malik olması xassəsinə əsasən, o fəzanı genişləndirmiş və partlamışdır. Onda belə bir təbii sual meydana çıxır: Böyük partlayışa səbəb olan sonralar maddəni və şüalanmanı əmələ gətirən böyük miqdarda enerji necə əmələ gəlmışdır? Inflyasiya nəzəriyyəsinə əsasən belə bir enerji kvant vakuumunun malik olduğu enerji hesabına əmələ gəlmışdır. Bəs onda kvant vakuumu bu enerjini nəyin hesabına yiğmişdir? Yuxarıda biz gördük ki, kvant vakuumu mənfi təzyiqə malikdir, ona görə də o itələmə qüvvəsi yaradır. Bu itələmə qüvvəsinin hesabına da fəzanın genişlənməsi baş verir. Digər tərəfdən yenə həmin mənfi təzyiqin hesabına da kvant vakuumu fəzanı genişləndirməsi prosesində öz-özünə enerji ehtiyatı toplayır.

#### *§4. Qarşılıqlı təsir qüvvələri*

Yuxarıda biz əsasən Böyük partlayışın baş vermə mexanizmini izah etdik. Bu baxımdan onu qeyd etmək lazımdır ki, Böyük partlayışın baş verməsi bizim müşahidə Kainatın əmələ gəlməsi üçün zəruridir, lakin kafi kifayət deyildir. Bu baxımdan qarşımıza belə bir sual çıxır, Böyük partlayışın gücü nə qədər olmalıdır ki, bizim yaşadığımız Kainat əmələ gələ bilsin?

Bu suala cavab tapmaq məqsədi ilə Kainatda mövcud olan dörd bir-birindən asılı olmayan qravitasiya, elektromaqnit, zəif və güclü qarşılıqlı təsir qüvvələrinin xassələrini şərh etmək zərurəti meydana çıxır (qeyri Nütön qüvvəsi adlanan beşinci qarşılıqlı təsir qüvvəsinin varlığı nəzəri olaraq sübut olunub, lakin hələlik təcrübə ilə təsdiq edilməyib).

**Qravitasiya elektromaqnetizm:** Biz yuxarıda qeyd etmişdir ki, qravitasiya sahəsi ümumi nisbilik nəzəriyyəsi ilə xarakterizə edilir. Hətta onun bəzi cəhətlərini də izah etmişdir. Bu izah edilənlərə əlavə olaraq ümumi nisbilik nəzəriyyəsi haqda aşağıdakıları əlavə etmək məqsədə uyğun olardı.

Qravitasiya sahəsinin kvantlanan olması bir sıra çətinliklərlə bağlıdır. Birincisi odur ki, qravitasiya sahəsini xarakterizə edən Eynsteyn tənlikləri, elektromaqnit sahəsini xarakterizə edən Maksvell tənliklərinə nəzərən çox mürekkebdir, həm də qeyri xəttidir. Ona görə də Eynsteyn tənlikləri üçün superpozisiya prinsipi ödənilmir. İkinci çətinlik ondan ibarətdir ki, Eynsteyn nəzəriyyəsinə görə qravitsiya sahəsi məkan və zamanın əyilməsi kimi mövcud olduğu halda, elektromaqnit sahəsi məkan və zaman daxilində özünü bir aktyor kimi aparır. Deməli ümumi nisbilik nəzəriyyəsinin kvantlanması məkan və zamanın kvantlanması deməkdir. Bunun mənası nədir? Üçüncü çətinlik praktiki problemlərin meydana çıxməsi ilə bağlıdır. Belə ki, Maksvell tənlikləri elektromaqnit şüalanmasının varlığını (elektromaqnit şüalanmasının ilk dəfə Terjs müşahidə etmişdir) göstərir. Başqa sözlə desək elektromaqnit sahəsinin kvantlanması ayrı-ayrı fotonları müşahidə etmək deməkdir. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, Eynsteyn tənlikləri də qravitasiyanın şüalanmasını göstərir. Deməli qravitasiya şüalanması da ayrı-ayrı qravitonlardan ibarət olmalıdır. Bütün sə'ylərə baxmayaraq hələlik qravitasiyanın şüalanması eksperimentdə qeydə alınmayıb. Bunun da əsas səbəbi qravitasiya sahəsinin çox zəif olmasıdır. Qravitasiya sahəsinin zəifliyinə görə elementar hissəciklər nəzəriyyəsi istiqamətində işləyənlər onu nəzərə almırlar. Lakin bu sahədə son zamanlar ciddi dəyişikliklər var.

**Güclü qarşılıqlı təsir qüvvəsi** dedikdə nüvə qüvvəsi nəzərdə tutulur. Burada əsas məsələ nüvə qüvvəsinin sahə vəsiti ilə izah edilə bilməsindən ibarətdir. Yapon alimi Yukava

göstərmişdir ki, nüvədə protonlarla neytronlar arasında baş verən və güclü qarşılıqlı təsir qüvvəsi sahənin xassəsi kimi izah edilə bilər. Lakin həmin sahənin kvantının (fotondan fərqli olaraq) kütləsi sıfirdan fərqli olmalıdır. Bu da onunla bağlıdır ki, nüvədə baş verən güclü qarşılıqlı təsir qüvvəsi sonlu təsir dairəsinə malikdir.

Sonralar Yukava nəzəriyyəsi daha da inkişaf etdirilmiş və kvarklar nəzəriyyəsi yaradılmışdır.

Dördüncü nüvədə baş verən zəif qarşılıqlı təsir qüvvəsi adlanır və betta ( $\beta$ ) dağılmışın əsas səbəblərindən biridir. İtalyan alimi Enriko Ferminin qurduğu nəzəriyyəyə görə zəif qarşılıqlı təsir qüvvəsi sahə kimi deyil nöqtəvi təsir göstərir. Fermi nəzəriyyəsi bir neçə il özünün doğruluğunu göstərsə də sonralardan onu normallaşdırıla bilmədiyinə görə (normallaşdırma dedikdə baxılan nəzəriyyə çərçivəsində meydana çıxan sonsuz kəmiyyətlərdən məs. sonsuz qiymətə malik olan ineqrallardan azad olunma mümkünüyü nəzərdə tutulur) ona yenidən baxılması meydana çıxmış və nəticə etibarı ilə 1960-ci illərdə Qleşou, Veynberq və Salam tərəfindən yeni elektro-zəif nəzəriyyəsi yaradılmışdır. Bu birləşmə nəzəriyyəsinə görə, zəif sahənin aldığı  $W^\pm$  və  $Z$ -bozonlar adlanan kvantların kütləsi protonun kütləsindən 80 dəfə ağırdir. Elektrik zəif birləşmə nəzəriyyəsinin başlıca cəhətləri haqda sonralar ətraflı söhbət açmaqla bərabər digər sahələrin yeganəliyi məsələlərinə də toxunacağıq. Lakin onu qeyd etmək yerinə düşərdi ki, Eynşteynin arzusu elektronaqnit və qravitasiya qarşılıqlı təsir qüvvələrini birləşdirməkdən ibarət olmuşdur. O bu məsələ ilə 1917-ci ildən ömrünün axırında, yəni 1955-ci ildək məşğul olsa da həmin nəzəriyyənin qurulmasını başa çatdırı bilməmişdir. O bunun səbəbini belə izah etmişdir ki, həmin məsələni həll etmək üçün mövcud olan riyazi üsulların gücü kifayət deyil. Ona görə də yeni riyazi aparat qurub həmin məsələni həll etmək lazımdır. İndi isə simmetriya haqda ətraflı məlumat tələb olunur.

### *§5. Simmetriya haqda*

Müasir nəzəri fizika sahəsində simmetriya anlayışı ən əsas yerlərdən birini tutur. Mehəz simmetriyanın köməkliyi ilə ətraf mühitdə baş verən hadisələrin izahı çox sadələşir. Simmetriya-

ya misal olaraq biz kəpənəyi, futbol kosunu, gecə və gündüzün bir-birini əvəz etməsini və s. göstərə bilərik. Lakin elə simmetriyalar var ki, onlar adı gözə görünmür. Bunlara gizli simetriya deyilir. Fizika elminin əsas məqsədlərindən biri də həmin gizli simmetriyanı üzə çıxarmaqdan ibarətdir. Məsələn, müəyyən çevirmələrdən sonra əgər tənliklərin şəkli invariant (dəyişməz) qalarsa, buna də simmetriya kimi baxmaq olar. Futbol kosu necə fırlanmasından asılı olmayıaraq, o həmisi invariant qalır və s. İndi belə bir təbii sual meydana çıxır. Yuxarıda baxdığımız qarşılıqlı təsir qüvvələri ilə simmetriya arasında əlaqə varmı? Əsl həqiqətdə isə qüvvə və simmetriya anlayışları bir-birinin əksinədir. Çünkü, qüvvə hər hansı bir cismə təsir edən və yaxud hər hansı bir hissəciyin təbietini dəyişdirən faktor kimi başa düşüldüyü halda, simmetriya müəyyən harmoniyanın, müəyyən formann ölçülərinin saxlanması teleb edir. Buradan da belə bir qənaətə gəlirik ki, hər cür simmetriyanın saxlanması üçün müəyyən qüvvə sərf olunmalıdır. Yuxarıda aşadırdığımız və sadaladığımız dörd qarşılıqlı təsir qüvvələrinin özlərində belə müəyyən simmetriya mövcuddur, məsələn, fotonun emələ gelməsi elektrik sahəsinin daima maqnit sahəsinə və tərsinə maqnit sahəsinin elektrik sahəsinə çevriləməsinin nəticəsinin təzahürüdür. Burada baş verən çevriləmələrin özü müəyyən simmetriyadır. Güclü qarşılıqlı təsir qüvvəsində protonun neytrona və tərsinə neytronun protona çevriləməsi nəticəsi müəyyən simmetriya təşkil edir. Bu hal izotopikskin adını almışdır. Digər tərəfdən əgər biz qarşılıqlı təsir qüvvələrini birləşdirə bilsək, yəni onların yeganəlik nəzəriyyəsini qura bilsək, onda yeni növ simmetriyanın meydana çıxmاسını müşahidə edə bilərik, həm də bu zaman görərik ki, sahələrin birləşdirilməsindən sonra alınan simmetriyanı saxlamaq üçün daha çox enerji və yaxud yüksək temperatur tələb olunur.


Aparılan tədqiqatlar göstərir ki, yuxarıda göstərdiyimiz dörd qarşılıqlı təsir qüvvələrinin hamısını birləşdirək, yəni onların yeganəlik nəzəriyyəsini qurmuş olsaq, onda burada müəyyən simmetriya mövcud olmalıdır və həmin simmetriyanı saxlamaq üçün  $10^{19}$  QeV ( $Q$  - milyard deməkdir) qədər enerji və yaxud  $10^{32}$  K (Kelvin) qədər temperatur lazım gələr.

Əgər biz elektromaqnit, zəif və güclü qarşılıqlı təsir qüvvələrini birləşdirmiş olsaq, onda burada meydana çıxan sim-

metriyanı saxlamaq üçün lazım olan enerji  $10^{15}$  QeV-ta və yaxud da  $10^{27}$  K-temperaturu gərəkdir. Elektromaqnit sahəsi ilə zəif təsir sahəsini birləşdirdikdə meydana çıxan simmetriyanı saxlamaq üçün  $10^2$  QeV və yaxud  $10^{12}$  K temperaturu lazım gəlir.

Qeyd etmək lazımdır ki, hələlik laboratoriya şəraitində yalnız  $10^2$  QeV enerjisini yarada bilən temperatur almaq mümkün olmuşdur. Bu enerjinin hesabına da Salam-Veynberq nəzəriyyəsi eksperimental olaraq təsdiq edilmişdir. Digər Böyük birləşmə və tam birləşmə üçün lazım olan enerjini laboratoriya şəraitində almaq mümkün olmamışdır. Laboratoriya şəraitində bu enerji 21-ci əstin axırlarınadək alına bilər olduqca böyük elmi nailiyyət olardı.

Biz elə bir məqama gəlib çıxmışq ki, artıq Kainatın hansı enerjinin dağılmasından alına bilər sualına cavab tapmaq imkanı əldə etmişik. Doğurdan da son 25 il ərzində elementar hissəciklər nəzəriyyəsi sahəsində zəif, güclü və elektromaqnit qarşılıqlı təsir qüvvələrinin birləşdirilməsi mümkün olmuşdur. Simmetriyanın öz-özünə dağila bilən olması ideyası əsasında Böyük Birləşmə nəzəriyyəsi yaradılmışdır. Simmetriyanın özüñə dağila bilən olması onun ən əsas xassələrindən biridir və şəkil 1-də əyani olaraq bu hadisə göstərilmişdir.



*Səkil 1.*

Aşkardır ki, maksimum nöqtəsində yerleşdirilmiş kürə U-oxuna nəzərən simmetrik vəziyyətdədir. Digər tərəfdən sistemin dayanaqlılığı nəzəriyyəsindən aydır ki, belə vəziyyət sistemin dayanaqsızlıq halına uyğun gəlir. Ona görə də kvant fluktuasiyalarının hesabına kürə maksimum nöqtəsindən sağa və ya sola dəyiirlənəcək, yəni simmetriya dağılacaq. Nobel mükafatı laureatı Pakistanlı alim Abdus Salam getirdiyi misal simmetriyanın dağılmasını əyani olaraq göstərir.

Fərz edək ki, dairəvi stolun arxasında qonaqlar əyləşiblər. Əgər hər bir qonaq ya sağdakı, ya da soldakı salfetkəni götürməlidirse, onda bu özü bir simmetriyadır. Aydır ki, qonaqlardan biri digərlərindən bir az tez və ya gec salfetkəni götürmiş olsa bu baxlığımız simmetriyanın dağılmasına getirib çıxaracaqdır. Bu baxımdan əgər qonaqlar acdırılsara, onda mövcud olan digər simmetriya tezliklə dağılacaq. Elementar hissəciklər nəzəriyyəsində Böyük birləşmənin və digər birləşmələrin simmetriyasının dağılmasının fəzanın hər yerində skalyar sahənin əmələ gəlməsi ilə izah edirlər (buna Xiçş sahəsi də deyirlər). Skalyar sahənin meydana çıxmazı baxılan nəzəriyyənin normallaşdırıla bilən olması ilə bağlıdır. Başqa sözlə deyək, əgər simmetriya dağılarkən meydana çıxan skalyar sahə olmasa, onda nəzəriyyə normallaşdırıla bilmir. Belə çıxır ki, əgər fəzada skalyar sahə yoxdursa, onda elektromaqnit, zəif və güclü qarşılıqlı təsir qüvvələri arasında heç bir fərq olmamalıdır. Yəni bu üç qüvvə birləşmiş halda olmalıdır və müəyyən simmetrik hal əmələ gətirməlidir. Bu vəziyyət başqa birləşmələr üçün də doğrudur.

Skalyar sahənin bütün fəzada öz-özünə əmələ gəlməsini (müəllif bu fikirlə tam razı deyil, bu haqda sonralar danışılacaq) kvant vakuumunun öz enerji halının dəyişməsi kimi izah edirlər. Kvant vakuumu öz enerji halını dəyişdikdə vektorial sahənin bir hissəsi böyük kütłə əldə edir. Böyük kütłeli vektorial sahənin hesabına yaranan qarşılıqlı təsir qısa məsafəli təsir kimi meydana çıxır. Məhz bunun da hesabına qarşılıqlı təsir qüvvələrinin birləşməsindən alınan simmetriya dağılır. Biz yuxarıda qeyd etmişdik ki, qravitasiya, elektromaqnit, güclü və zəif qarşılıqlı təsir qüvvələrini birləşdirmək üçün  $10^{19}$  QeV-qədər enerji gərəkdir. Buradan da aydın olur ki, sadalanan dörd qarşılıqlı təsir qüvvəsi hazırda Kainatda mövcud olduğundan,

kvant vakuumu öz enerjisini  $10^{19}$  QeV-a çatdırıldıdan sonra o, tutduğu fəzanı genişləndirmiş və nəhayət dağılmışdır. Deməli, yuxarıda gösətrilən dörd qarşılıqlı təsir qüvvəsi enerji sixlığı  $10^{19}$  QeV-a bərabər olan kvant vakuumunun daxilində əmələ gəlir və həmin vakuum Kainatın da Sitter fəzasına uyğun gəlməkə bərabər ( $10^{-44}$  san ilə  $10^{-35}$  san) zaman intervalında mövcud olur. Daha doğrusu Kainat öz başlangıcını zamanın  $10^{-44}$  san. anından götürmüştür. Zamanın  $10^{-35}$  san. anında isə öz enerji sixlığını  $10^{19}$  QeV-a qədər artırıv və müəyyən simmetriya əldə etmiş kvant vakuumu simmetriyanın öz-özünə dağılmasisi xassəsinə əsasən dağılmışdır. Bu zaman dörd qarşılıqlı təsir qüvvəsindən biri, yəni qravitasiya təsir qüvvəsi o biri qüvvələrdən ayrıılır. Bu  $10^{-35}$  san. zaman anından etibarən Kainatın genişlənməsi ilk təkanın hesabına davam edir. Lakin qravitasiya qüvvəsi Kainatın genilənməsini dayandırmağa çalışır. Kvənt vakuumunun xassəsinə əsasən, Kainatın genişlənməsi bircinsli şəkildə baş verir. Kvənt vakuumunun dağıldığı, yəni Kainatın yarandığı  $10^{-35}$  san. anından sonra onun genişlənməsi prosesində X və Y ağır bozonları dağıllaraq kavrıq və antikvarklar əmələ gətirmışdır. Bu prosesdə Kainatda elektrik yüklerinin assimetriyası da əmələ gəlmışdır. Zamanın  $10^{-35}$  san. ilə  $10^{-6}$  san. intervalında Kainatda, demək olar ki, ciddi bir hadisə baş vermir və yalnız ( $t=10^{-6}$  san. ilə  $10^5$  san.) intervalında kvarklar birləşərək, borionları (protonlar, neytronlar və s.), mezionları (pionlar, kaonlar və s.) əmələ gəlmışdır. Kainatın genişlənməsi nəticəsində sonralar aşağıdakı mərhələlər meydana çıxmışdır.

1. Adronlar mərhələsi ( $10^{-6} < t < 10^{-4}$  san). Buna ağır hissəciklər və mezonlar dövrü də deyilir. Bu mərhələdə Kainatdakı kütlənin orta sixlığı  $\rho = 10^{14}$  q/sm<sup>3</sup>, onun temperaturu isə  $10^{12}$  K bərabər olur və belə şəraitdə protonlar, antiprotonlar, fotonlar və neytronlar əmələ gəlir. Məlumdur ki, sadalanan hissəciklər müəyyən sinnə də malikdir.

2. Leptonlar mərhələsində ( $10^{-4} < t < 10$  san) Kainatın temperaturu  $5 \cdot 10^9$  K, oradakı kütlənin orta sixlığı isə  $10^4$  q/sm<sup>3</sup> qiymətlərinə qədər azalır. Kainatın temperaturunun qiyməti  $10^9$  K düşdükdə isə mürəkkəb nüvələrin əmələ gəlmə prosesi baş verir. Bu zaman güclü təsir qüvvəsi Böyük birləşmədən ayrıılır. Həmin proses  $t=300$  san müddətinədək davam edir. Sonralar isə (proses  $t=300$  san-dən,  $t=10^{13}$  s=10 il) zaman intervalında


Kainatda radasiya mərhələsi başlayır. Bu zaman Kainatdakı kütlənin orta sıxlığı  $1q/sm^3$ -dan  $10^{-21} q/sm^3$ -a qədər azalır. Onun temperaturu isə  $10^6$  K-dən 3000 K-nə qədər azalır. Daha sonralar isə Kainatın genişlənməsinin hesabına maddə əmələ gəlməsi prosesi başlayır və bəzi nəzəriyyələrə görə, bu zaman ulduz və qalaktikalardan əmələ gəlməsi mümkün olur. Lakin biz yuxarıda gördük ki, Kainatda maddə əmələ gələ bilməsi mərhələsində oradakı maddənin paylanması bircinsli və kifayət qədər seyrəkdir -  $10^{-21} q/sm^3$ -dir. Ona görə də ulduzun əmələ gəlmə səbəblərindən biri olan ilk nisbətən böyük kütłə yiğimini əmələ gəlməsi mümkün deyildir. Əgər belə ilk kütlələr əmələ gəlmış olsa idi belə, onda onların ulduzlara və qalaktikalara çevrilmesinə sərf olunan zaman müddəti Kainatın indiki yaşından çox olmalı idi. Digər tərəfdən isə ulduz və qalaktikalardan əmələ gəlmə prosesi nəzəri cəhətdən elə qurulmalıdır ki, onun vasitəsi ilə aşağıdakı müşahidə faktları izah edilə bilin- sin!..

- Nə üçün qalaktikalardan ölçüləri məhz bizim müşahidə etdiyimiz uzunluğu 100000 işiq ili eni isə 6000 işiq ili qədərdir?
- Nə üçün qalaktikalara 200 milyarddan çox ulduz daxildir?
- Nə üçün qalaktikalardan sayı 200 milyarddan çoxdur?
- Nə üçün qalaktikalardan toplusuna çoxlu miqdarda ulduz da-

- Qalaktikalardan nüvələri necə yaranıb və s.?

Müşahidələrlə təsdiq edilən yuxarıdakı suallara cavab tapmaq (qeyd edək ki, enerji sıxlığı və yaxud temperaturu  $10^{19}$  QeV-a çatan və sonralardan tutduğu fəzanı genişləndirərək dağılan vakuuma həqiqi vakuüm, enerji sıxlığı  $10^{19}$  QeV-dan az olan və fəzanı genişləndirərək dağılan vakuuma isə yalançı vakuüm deyilir) üçün belə hesab edirik ki, yaşadığımız Kainat özünün başlanğıcını (doğuşunu)  $10^{-45}$  san. anında mövcud olan kvant vakuumunun dağıılması nəticəsindən götürərək yaranmışdır. Kvənt vakuumunun dağılmışından sonra orada cəmləşən enerji sıxlığı çox isti mühit kimi meydana çıxmışdır. Digər tərəfdən fəzanın müxtəlif yerlərində, müxtəlif zaman anlarında xaotik olaraq kvant vakuumlarının dağılmaları baş vermişdir. Bu zaman həmin kvant vakuumlarından ayrılan isti mühitlər (plazmalar) çox ifratlı sürətlə bircinsli şəkildə etrafa səpələn-

rək, bir-birinə qovuşmuşdur. Həmin qovuşmanın nəticəsində kütləsi başqasına nisbətən böyük olan kütle yiğimi əmələ gəlmışdır. Bu cür böyük kütləli yiğimlar güclü cazibə sahəsinə malik olduğundan yaxın ətrafdakı mühiti özünə toplayaraq ulduzlara çevrilmişler. Sonralar bu ulduzlar qravitasiya qüvvəsinin hesabına bir-biri ilə cazibədə olmuşlar. Buradan ulduzlar, onların topaları, qalaktikalar əmələ gəlmışdır. Qalaktikalar cazibə qüvvəsinin hesabına bir-birinə qarşılıqlı təsir göstərərək əlaqəyə girmiş və müşahidə etdiyimiz Kainat yaranmışdır. Beləliklə, kvant vakuumlarının dağılımasından sonra ayrılan yüksək temperaturlu mühitlər böyük sürətə malik olduqlarından qalaktikaların ölçülərinin, ora daxil olan ulduzların sayı, qalaktikaların sayı niyə biz müşahidə etdiyimiz kimidir? - suallarına cavab tapmaq mümkün olur. Kvant vakuumları dağılan zaman meydana çıxan isti mühitlər ən tez qovuşduqları hissədə böyük kütlə birləşmələri əmələ getirir, buradan da qalaktikanın nüvəsi yaranır. Çünkü məhz bu hissədə çoxlu kütlə daha tez əmələ gəldiyindən o onu əhatə edən mühitdəki kütlənin də xeyli hissəsini öz üzərinə toplayır və həm də müəyyən fırlanma momentinə malik olduğundan ətrafdakı ulduzları öz fırlanma momenti hesabına fırlatmağa başlayır. Yəni artıq qalaktikalar əmələ gəlir. Aşağıdakı şəkil 2-də bu hadisə iki mühit üçün göstərilmişdir, o, qalaktikaların nüvələrinin əmələ gəlmə mexanizmini eks etdirir.




*Şəkil 2.*

Beləliklə də biz Kainat və onun tərkib hissələri olan ulduz və qalaktikaların necə yaranmasını izah etmiş oluruq.

## *§6. Ulduzların partlaması*

Biz söhbətimizi yuxarıda söylənənlərlə yekunlaşdırı bilərdik. Lakin Kainatda elə indinin özündə də yeni-yeni ulduzlar əmələ gəlir və sənətlər. Hər hansı bir ulduzun partlaması nəticəsində yeni ulduzların əmələ golməsi baş verir. Ona görə də biz kvant vakuumunun fəzanı genişləndirmə xassəsini nəzərə almaqla ifrat yeni ulduzun partlama mexanizmini özümüzə məxsus tərzdə etməli olacaqıq. İfrat yeni ulduzların partlaması hadisəsi çox nadir hallarda baş verir. Aparılan hesablamalar göstərir ki, il ərzində 1-10 sayıda yeni ulduz əmələ gəlir. İfrat yeni ulduzların partlaması isə 100 il ərzində 8-10 dəfə baş verir. Bizim qalaktikada, ola bilsin ki, partlayan yeni ulduzların sayı daha çoxdur. Lakin biz onları qalaktikamızın diskinin uzunluğunun 100000 işiq ilinə, qalınlığının ölçüsünün isə 6000 işiq ilinə bərabər olmasına görə ulduzların partlayışını müşahidə edə bilmirik. Bu ona görədir ki, əgər bizdən uzaqlarda ifrat yeni ulduz partlayırsa, onların şüası həmin diskdəki qaz toz mühiti tərəfindən udulur. Bu baxımdan təbii olaraq sual meydana çıxır: ulduzlar nə üçün partlayır? Ulduzların hamısı partlayır mı? Partlayışdan sonra ulduzdan atılan mühitin təbiəti nədir? Partlayışdan sonra ulduzun özündə nə qalır? Bu suallara cavab tapmaq məqsədilə qeyd etməliyik ki, hər bir ulduzun partlaması onun daxilindəki tarazlığın pozulması ilə bağlıdır. Ulduzun tarazlıq halında qalması üçün onun daxilindəki təzyiqin qiyməti onu sixmağa çalışan məxsusi qravitasiya sahəsinin göstərdiyi təzyiqə bərabər olmalıdır. Əgər ulduzun daxilindən göstərilən təzyiqin qiyməti məxsusi qravitasiya sahəsinin göstərdiyi qiymətdən kiçik olarsa, onda ulduz sixılaraq sanki bir nöqtəyə yiğülməlidir. Buna ulduzun kollapsı deyilir. Məsələn, kütləsi  $2 \cdot 10^{33}$  q olan Günəş öz ölçülərini ona görə saxlayır ki, daha doğrusu ona görə tarazlıq vəziyyətində qala bilir ki, onun daxilindən göstərilən təzyiqin qiyməti məxsusi qravitasiya qüvvəsi ilə tarazlaşmışdır. Müasir nöqtəyi-nəzərdən: ulduzlara rası fəzada qaz və toz dumanlığı sixılarkən həmişə dumanlıqdan kütləsi böyük olan hissələr əmələ gəlir. Kütləcə böyük olan bu hissələr qravitasiya qüvvəsinin hesabına sixılaraq istiqamətlənirlər (istilik mühitin mərkəzində daha çox olur). Ulduzun daxilində temperatur kifayət qiymətə çatdıqca orada ar-

tiq nüvə reaksiyası cərəyan etməyə başlayır. Bunlara yeni ulduzlar deyilir. Deməli hazırda Kainatda mövcud olan qaz və toz dumanlıqlarından yeni-yeni ulduzlar əmələ gəlir. Yeni ulduzun əmələ gəldiyi dövrlərdə nüvə reaksiyası başlayarkən hidrogenin heliuma və tərsinə çevrilməsi prosesi baş verir. Bu zaman əmələ gələn enerji ulduzun öz məxsusi qravitasiya sıxılma qüvvəsinə qarşı yönəlir və ulduzu sıxılmağa qoymur. Bu reaksiya qurtarana kimi ulduz baş ardıcılıqlıda qalır deyirlər. Ulduzun mərkəzi hissəsində gedən nüvə reaksiyası hesabına hidrogen ehtiyatı qurtardıqda, onun nüvəsi sıxılmağa başlayır. Çünkü bu zaman nüvə reaksiyasının enerjisi azalır. Ulduz bu zaman bütövlükdə özünün məxsusi qravitasiya qüvvəsinin hesabına sıxılmağa başlayır. Sıxılma nəticəsində ulduzun nüvəsi daha da istiləşir və növbəti nüvə reaksiyası başlayır. Helium elementi karbona çevrilir, daha sonralar karbon oksigenə və neonə çevrilir. Hər bir yeni reaksiya mərhələsi başladıqda ulduzun mərkəzindəki nüvənin kütləsi böyükür və prosesin nəticəsində də elə bir mərhələ əmələ gəlir ki, bu zaman ulduz ifrat yeni ulduza çevrilir. Bundan sonra isə ifrat yeni ulduzun partlaması gözlənilir. Partlama anına qədər yeni ulduzu soğanın quruluşuna bənzətmək olar. Başqa sözlə yeni ulduz örtüklərdən ibarətdir. (bax. şək.3)



*Şək.3.*

Ulduzun dərinliklərində onun temperaturu daha da böyüyür. Yeni ulduzun son örtüyü hidrogenlərdən ibarət olur və bu hidrogenlər nüvə reaksiyalarında iştirak etmir. Sonrakı örtük heliumlardan və az miqdarda karbonlardan ibarətdir. Yeni ulduzun daha sonrakı örtükləri karbonlardan, oksigen, neon və

maqneziumdan ibarətdir. Ulduzun mərkəzi hissələrinə yaxın örtüklər neonlardan, oksigen və silisiumlardan ibarətdir. Ən nəhayət ulduzun mərkəzi hissəsi dəmir qrupuna daxil olan elementlərdən təşkil olunur. Bu da onu göstərir ki, artıq ulduz partlama ərəfəsindədir. Çünkü, bu zaman ulduzun mərkəzində nüvə reaksiyası cərəyan etmir. Ona görə də ulduzun mərkəzi hissəsi, məxsusi qravitasiya qüvvəsinə qarşı müqavimət göstərə bilmədiyindən sixılmağa başlayır. Həmin sixılma nəticəsində ulduzun mərkəzində belə deyirlər ki, (dörslik və monoqrafiyalarda) qravitasiya enerjisi yaranır və necə olursa da bu qravitasiya enerjisi ulduzun mərkəzindən yuxarı təbəqələrə verilir və ulduzun üst örtüyə mərkəzi hissənin sixılmasına qarşı yönəlmış əks təsir qüvvəsinin hesabına böyük sürətlə ətrafa atılır. Buna da ifrat yeni ulduzun partlaması hadisəsi deyilir. Yuxarıdakı izahatdan aydın olur ki, ulduzun partlaması mexanizmi tam izah oluna bilmir. Çünkü əks təsir göstərən qravitasiya enerjisinin yaranması mexanizmi elmə məlum deyil. Ona görə də biz ulduzun partlaması mexanizmini öz yanaşmamız nöqtəyi-nəzərindən izah edəcəyik. Biz görmüşdük ki, yeni ulduz əmələ gələrkən onun mərkəzində gedən nüvə reaksiyası ulduzun öz məxsusi qravitasiya qüvvəsi hesabına sixılmasına qarşı müqavimət göstərir və müəyyən müddət ərzində ulduz tarazlıq vəziyyətində qalır. Sonralar isə ulduzun nüvəsində gedən reaksiyanın hesabına ağır elementlər qrupu yaranır və nüvə reaksiyasının enerjisi getdikcə azalır və müəyyən minimum qiymətə çatdıqdan sonra ulduzun məxsusi qravitasiya qüvvəsi həmin nüvədə yaranmış minimum enerjini daha da azaltmağa çalışır. Bu isə yuxarıda baxdığımız kvant vakuumunun xassəsinə əsasən mümkün deyil. Ona görə də biz aşağıdakı kimi mülahizə yürütməyi məqsədə uyğun hesab edirik: ulduzun mərkəzində nüvə reaksiyasının enerjisi azalaraq minimum qiymətə çatır. Yəni kvant vakuumunun minimum enerjisini uyğun gelir. Digər tərəfdən isə ulduzun məxsusi qravitasiya qüvvəsi həmin minimum enerjini daha da azaltmağa çalışır. Bu isə yuxarıda baxdığımız kvant vakuumunun xassəsinə əsasən mümkün deyil. Ona görə də ulduzun mərkəzində nüvə reaksiyasının enerjisi azalaraq minimum qiymətə çatır, yəni kvant vakuumunun minimum enerjisini uyğun gelir. Digər tərəfdən isə ulduzun məxsusi qravitasiya qüvvəsinə qarşı yönəlmış olduqca güclü əks

qüvvə ulduzun yuxarı təbəqəsini böyük sürətlə ətrafa tullayır, yəni ifrat yeni ulduz partlayır. Beləliklə də bizim mülahizəmizdə ifrat yeni ulduzun partlama mexanizmi həqiqətə daha çox uyğun gəlir.

Bəs ifrat yeni ulduz partladıqdan sonra onun mərkəzində nə qalır?

Hesablamalar göstərir ki, əgər partlama məqamına qədər ulduzun kütləsi 25 Günəş kütləsinə bərabər imişsə, partlayışdan sonra ulduzun mərkəzində qalan kütlənin miqdarı 1,6 Günəş kütləsinə bərabər olacaqdır. Başqa sözlə desək, partlayışdan sonra dayanıqlı olan neytron ulduzu əmələ gəlir. Əgər ulduzun partlamasından sonra onun mərkəzi hissəsində qalan kütlənin miqdarı 3 Günəş kütləsindən çox olarsa onda həmin kütlə öz məxsusi qravitasiya qüvvəsinin hesabına sıxılıraq qara çüxula çevriləcəkdir.

Qara çüxur ulduzun təkamülünün son mərhələlərindən biridir. Onun radiusu çox kiçik, sıxlığı isə çox böyük qiymətə malikdir. Qara çüxurun kütləsi çox sıx olduğundan onun çox güclü qravitasiya sahəsi vardır. Ona görə də çüxur ətrafında nə varsa çəkib öz üzərinə salır və özündən isə heç bir informasiya buraxmir. Hətta qara çüxura göndərilən işıq şüası geri qayda bilmir. Yəni qara çüxur özündən heç bir informasiya buraxmir. Lakin buna baxmayaraq, nəzəri cəhətdən sübut olunub ki, bəzi hallarda qara çüxur şüalana bilər (hələlik qara çüxur müşahidə olunmayıb). Qara çüxurun şüalanan olmasını aşağıdakı mexanizmlə izah etmək olar (buna Penrouz Houking mexanizmi deyilir).

Qeyd edək ki, qara çüxur müxtəlif hallarda (növlərdə) özünü bürüzə verir. Kütləsi müəyyən qiymətə, elektrik yükü ilə yüklənmiş və öz oxu ətrafında fırlanan qara çüxur ən ümumi qara çüxur sayılır. Fərz edək ki, ən ümumi qara çüxur kvant vakuumunda yerləşdirilmişdir (yuxarıda görmüşdük ki, kvant vakuumunda daima virtual hissəciklər yaranırlar və bir-birinə qovuşaraq yox olurlar). Kvant vakuumunda virtual hissəciklərin əmələ gelməsi və yox olması elektromaqnit hadisələrinin köməkliyi ilə təcrübə olaraq çoxdan təsdiq olunub. Bu zaman qara çüxurun qravitasiya sahəsi virtual hissəciklərə təsir göstərərək: a) hər iki virtual hissəciyi cəzb edib öz üzərinə sala bilər; b) virtual hissəciklərdən biri qara çüxurun üzərinə düşə bilər, o

biri isə yox; v) virtual hissəckilərin heç biri qara çüxurun üzərinə düşməyərək bir-birinə qovuşurlar, sanki qara çüxur yox imiş. Göründüyü kimi, b) hələ ən maraqlı haldır, çünki bu zaman qara çüxur virtual hissəciklərdən birini fırlanma momentinin hesabına özündən uzaqlaşdıraraq müəyyən enerji sərf edir. Sərf olunan enerji qara çüxurun şüalanması kimi meydana çıxır. Bu da ona dəlalet edir ki, qara çüxurun enerjisi azalır. Beləliklə, biz bir daha kvant vakuumunun bir növ möcüzəli xassələrə malik olduğuna əmin oluruq.

### *§7. Kosmoloji sabit haqda*

Bu başdan qeyd edək ki, şüuru Kainatın tərkib hissəsi, başqa sözlə, sərbəstlik dərəcələrindən biri kimi qəbul etmək daha məqsədə uyğundur. Aşağıda aparacağımız şərhlərdən yuxarıda şüur haqda deyilənlər aydınlaşacaq. Beləliklə, bize məlumdur ki, Kainatda şüurlu məxluq (insan) mövcuddur. Büttün səylərə baxmayaraq, insanlar Yerdən kənarda şüurlu məxluqun varlığına, onlarla necə əlaqə yaratmaq məsələlərini üzərinde intensiv işlər aparsalar da hələlik heç bir müsbət nəticə əldə etməyiblər. Məsələ burasındadır ki, əgər Yerdən kənarda şüurlu məxluq varsa, onda onların inkişaf səviyyəsi bizimkindən aşağı və yaxud da yüksək olmalıdır. Hər iki hələ araşdırmaq çox maraqlıdır. Maraqlı cəhət ondan ibarətdir ki, Kainatda şüurlu məxluqun əmələ gele bilməsi Eynşteynin özünün ilk tənliklərinə əlavə etdiyi kosmoloji sabit ədədinin ala biləcəyi qiymətdən asılıdır. Biz yuxarıda gördük ki, Eynşteyn öz tənliklərinin statik həllini almaq üçün kosmoloji sabit ədədini tənliklərinə əlavə etmişdi. Lakin sonralar Fridman Eynşteynin ilk tənliklərindən genişlənən və yaxud sixılan Kainat modelini aldıqdan sonra Eynşteyn öz tənliklərinə kosmoloji həddi daxil etməsini mənasız bir iş kimi qələmə vermiş və onun tənliklərdən çıxarılmasını lazımlı bilmışdır. Lakin kvant vakuumunun enerji sıxlığını artırın hər bir faktor özünü kosmoloji sabit kimi aparmasını nəzərə aldıqda onun tənliklərdən atılması məqsədönlü sayıla bilməz. Bu baxımdan kosmoloji sabit problemi meydana çıxmış və o, aşağıdakindan ibarətdir.

Astronomiya müşahidələri göstərir ki, kosmoloji sabitin qiyməti müasir elementar hissəciklər nəzəriyyəsindən alınan

qiymətindən  $10^{120}$  dəfə kiçikdir. Elementar hissəciklər nəzəriyyəsindən məlumdur ki, enerji sıxlığı  $10^{19}$  QeV olan simmetrik vəziyyət dağılarkən oradan qravitasiya, elektromaqnit, güclü və zəif təsir qüvvələri ayrırlaraq sərbəst şəkildə mövcud olur. Hər bir təsir qüvvəsi ayrırlarkən fəza keçidi baş verir deyirlər və bu zaman kosmoloji sabitin qiyməti ifrat dərəcədə böyükür. Deməli, Kainatın müasir dövründə kosmoloji sabitin qiyməti çox böyük olmalıdır. Müşahidə isə bunun əksini göstərir. Bu hadisəyə kosmoloji sabit problemi deyilir. Beləliklə biz belə bir nəticəyə gəlirik ki, elementar hissəciklər nəzəriyyəsi düz qurulmayıb.

Qeyd edək ki, kvant mexanikasının banilərindən biri Nobel mükafatı laureati Pol-Dirak elementar hissəciklərin hərəkətini xarakterizə edən Şredinger tənliklərinin fiziki mənası olan həllərinin olmadığını söyləmişdir. Doğurdan da əgər biz hər hansı hissəciyin (elektronun) hərəkətini Şredinger tənliyi vəsittəsilə ilə öyrənmək istədikdə ehtimal sıxlığı adlanan funksiya üçün sonsuz qiymət alırıq və bu vəziyyətdən çıxış yolunu həmin funksiyani normallaşdırmaqdə görürük. Normallaşdırma üsulu ilə vəziyyətdən çıxış yolu axtarmaq, yəni tapılmış hər hansı bir həllə fiziki məna vermək həmişə özünü doğrultmur. Bu baxımdan qeyd edək ki, akademik V.L.Qinzburq Uspexi Fiziçeskix Nauk (aprel, 1999) jurnalında, Şredinger tənliyi üzərində qurulan qeyri-relativist kvant mexanikasında baş verə biləcək bəzi dəyişikliklərin mümkün olduğunu qeyd etmişdir. Lakin kvant mexanikasının Heyzenberq variantı Şredinger variantına nəzərən bir sıra üstünlüklərə malik olsa da, müəyyən çətinliklər də mövcuddur.

Beləliklə, biz kosmoloji sabit problemini həll etmək yolda elementar hissəciklərin elə bir nəzəriyyəsini qurmalyıq ki, həmin nəzəriyyə ilə Kainatın müasir mərhələsində kosmoloji sabit ədədinin kiçik qiymətə malik olmasını izah edilə bilsin. Bu problem müasir nəzəri fizikada böhran adını almış və hazırda öz həllini tapmamışdır. Bu istiqamətdə müəllif bəzi müsbət nəticələr almışdır, ona da sonralar baxılacaq.

Aparılan tədqiqatlar göstərir ki, əgər kosmoloji sabitin qiyməti böyük olarsa, onda Kainatda həyatın (şüurlu insanın) yaranması mümkün deyil. Çünkü bu zaman Kainatın genişlənməsi (ekponensial qaydada) çox böyük sürətlə davam etdiyin-

dən bir-biri ilə qravitasiya qüvvəsi vasitəsi ilə əlaqədə olan kütlələrin yaranması mümkün olmur və nəticə etibarilə heç bir canlı və şüurlu məxluq əmələ gələ bilmir. Ona görə də, antron prinsip (Kainat necə varsa elədir) tələb edir ki, kosmoloji sabit kifayət qədər kiçik qiymətə malik olmalıdır ki, Kainat genişlənərkən orada bir-biri ilə qravitasiya qüvvəsi vasitəsi ilə bağlı kütlələr əmələ gələ bilsin və sonralar isə şüurlu məxluqun yaranması üçün zəmin yaransın.

İndi isə kosmoloji sabit probleminin həlli istiqamətində səhbətimizi davam etdiririk. Bu problemin həlli yolunda iki əsas yanaşma üsulu mövcuddur. Birinci üsulla çalışırlar ki, hərhənsə bir simmetriyanın hesabına kosmoloji sabitin qiyməti sıfıra bərabər edilə bilinsin: Yəni Kainatın müasir mərhələsin-də kosmoloji sabitin qiyməti sıfıra bərabər olsun. İkinci üsul isə elə bir mexanizm qurmaqdan ibarətdir ki, həmin mexanizmə nəzərən vakuumun enerji sıxlığı (kosmoloji sabit həm də vakuumun enerji sıxlığını xarakterizə edir) Kainatın müasir dövründəki maddənin orta sıxlığına  $10^{-29}$  q/sm<sup>3</sup> (Qinzburqun məqaləsində orta sıxlıq  $10^{-30}$  q/sm<sup>3</sup>) bərabər edilə bilsin. Axırıncı məsələ kosmoloji sabit problemi ilə ekvivalentdir. Bu izahatdan belə bir qənaətə gəlirik ki, Kainatın orta sıxlığının nə üçün  $10^{-29}$  q/sm<sup>3</sup> bərabər olduğunu hazırla izah edə bilən nəzəriyyə yoxdur.

Kosmoloji sabit problemini həll edərkən müxtəlif nəzəriyyələrdən istifadə olunsa da ümidverici nəzəriyyə kvanti kosmologiyası adlanan nəzəriyyədir.

### *§8. Kvant kosmologiyası*

Klassik Nütön mexanikası çərçivəsində atomun quruluşunu öyrənərkən belə bir nəticəyə gəlib çıxırlar ki, atomun nüvəsinin ətrafında hərəkət edən elektronlar aramsız şüalanıb öz enerjilərini itirərək nüvənin üzərinə düşməlidir. Buradan alınır ki, atom dağılmalıdır. Lakin gündəlik həyatdan və təcrübədən məlumdur ki, atom dayanıqlıdır və bir varlıq kimi mövcuddur. Buna görə də klassik Nütön nəzəriyyəsini eksperimentlə uzaşdırmaq məqsədi ilə N.Bor, E.Şredinger, V.Heyzenberq, P.Dirak və b. görkəmli alimlər XX əsrin əvvələrində kvant mexanikasını yaratdılar. Kvant mexanikasında hissəciyin hərəkəti,

klassik mexanika baxımından fərqli olaraq ehtimal funksiyasının paylanması kimi verilir. Kvant mexanikasına görə, hissəciyin koordinatları və impulsu eyni zamanda təyin edilə bilmir. Bu Heyzenberq prinsipi adlanır. Hissəciyin koordinatlarının və impulsunun qiymətləri dalğa funksiyasının köməkliyi ilə müəyyən ehtimalla təyin edilir. Dalğa funksiyası isə Şredinger tənliyinin həllindən alınır. Fəzanın hər bir nöqtəsi dalğa funksiyası, dalğanın amplitudası və dalğa uzunluğu ilə xarakterizə edilir. Amplitudanın kvadratı hissəciyin müəyyən vəziyyətdə ola biləcəyi ehtimalı ilə düz mütənasibdir. Lakin hissəciyin vəziyyəti və onun impulsu dalğa funksiyası vasitəsi ilə eyni zamanda tə'yin edilə bilmirlər. Hissəciyin hərəkətini təyin edən kəmiyyətlərdən biri tapılmış olsa, o biri kəmiyyətinin qeyri müəyyənliliyi artar. Bu, Heyzenberq prinsipinin başqa cür ifadəsidir. Buradan da alınır ki, sistemin enerjisini sıfıra bərabər etmək mümkün deyil. Sistemin enerjisini yalnız müəyyən minimum qiymətə qədər azaltmaq olar və ondan aşağı salına bilməz.

Heyzenberqin qeyri-müəyyənlilik prinsipinə əsasən potensial çıxura düşmüş hissəcik dalğavari xassəyə malik olduğundan, o, həmin potensial çıxurdan çıxa bilər. Klassik mexanikada isə potensial çıxura salınmış cism heç bir vaxt oradan çıxa bilmir. Kvant mexanikasından məlum olan və yuxarıda sadalanan məqamları bütövlükdə Kainatı öyrənməyə tətbiq etdikdə kvant kosmologiyası adlanan nəzəriyyəyə gəlib çıxırıq. Kvant kosmologiyasının tənlikləri Şredinger tənliklərinə oxşardır və o tənliklər Devitt tərəfindən alınmışdır. Upler-Devit tənliyini həll etdikdə, kvant mexanikasında olduğuna oxşar olaraq, Kainatın dalğa funksiyasını tapmaq lazımlıdır. Bu zaman Kainatın öz ölçüsü kvant mexanikasındaki hissəciyin koordinatlarına, Kainatın genişlənmə sürəti isə onun impulsuna uyğun gəlir.

Aşkardır ki, Upler-Devit tənliyinin sonsuz həlli vardır: ən əsas məsələ isə ondan ibarətdir ki, bu tənliyin hansı həlli bizim yaşadığımız Kainatı düzgün xarakterizə edir? Bu suala cavab tapmazdan əvvəl qeyd edək ki, Kainatın dalğa funksiyası zamandan asılı deyil. O, Kainatın genişlənməsini xarakterizə edən miqyas faktorundan və maddənin yaratdığı φ-sahəsindən asılıdır. Yaşadığımız Kainatın zamandan da asılı olub-olmadığını sübut etməyə nail olmaq elmin qarşısında duran əsas

məsələlərdən biridir. Çünkü Kainatın zamandan asılı olmasını müşahidə etmək üçün gərek müşahidəçi başqa bir Kainatdan müşahidə aparsın ki, orada baş verən hadisələrin zamandan asılı olduğunu izleyə bilsin. Bəs Upler-Devit tənliyinin hansı həlli və yaxud dalğa funksiyası bizim Kainatı düzgün xarakterizə edir? Bu vəziyyətdən çıxış yolunu tapmaq məqsədilə Xartı və Xoukinq aşağıdakı mülahizəni yürütümlşər - Kainatın ele bir halı vardır ki, həmin halda Kainatda az həyacanlanma baş verir. Bu hadisə bir növ sistemin minimum enerji səviyyəsinə uyğun gelir. Bu mülahizədən istifadə edərək onlar belə bir qənaətə gelmişlər ki, Kainatın minimum enerji səviyyəsini xarakterizə edən dalğa funksiyası yaşadığımız Kainatı virtual hissəciklərin yaranıbb yox olması halı kimi (bu zaman virtual hissəciklər uzun müddət yaşayırlar) işqlandırır. Kvant kosmologiyasının ən üstün cəhətlərindən biri odur ki, həmin nəzəriyyəyə görə, Kainat miqyas ölçüsü sıfır ( $a=0$ ) bərabər olan mühitdən əmələ gələ bilecəyini təsdiq edir. Ölçüsü sıfır bərabər olan mühit vakuuma benzər kimi qəbul edilməlidir. Ölçüsü sıfır olan mühit tam boşluq olmaya da bilər, çünkü bizə çoxluqlar nəzəriyyəsindən yaxşı məlumdur ki,  $[0, 1]$  parçasındaki irrasional ədədlərin ölçüsü vahidə bərabər olduğu halda, rasional ədədlərin ölçüsü sıfır bərabərdir. Deməli, sıfır ölçülü sistem mühit tam boşluqdan ibarət deyildir.

Kvant kosmologiyası nəzəriyyəsi, Kainatın müasir dövründə kosmoloji sabitin nə üçün çox kiçik qiymətə malik olmasını aşağıdakı kimi izah edir. Upler-Devit tənliyindən alınan sonsuz sayda Kainat içərisində ən böyük ehtimalla yarana biləni və uzun müddət mövcud olanı (bizim yaşadığımız Kainat) kosmoloji sabitin sıfır yaxınlaşmasından alınan Kainatdır.

Kvant kosmologiyası çərçivəsində kosmoloji sabit probleminin yuxarıdakı həlli bir sıra qüsurlardan ibarət olduğu üçün həmin problemin həlli başqa istiqamətlərdə axtarmaq tələb olunur.

Müəllifin bu istiqamətdə apardığı tədqiqatlardan aydın olur ki, kosmoloji sabit problemini həll etmək üçün Eynsteynin ümumi nisbilik nəzəriyyəsinin ümumiləşməsi olan Eynsteyn-Kartan nəzəriyyəsindən istifadə etmək daha məqsədyönlüdür. Çünkü həmin nəzəriyyə daxilində kosmoloji sabitə artıq tarsion (əyici sahə) sahədən asılı olan funksiya kimi baxılır.

Bu da onu göstərir ki, kosmoloji sabit ədədi Kainatın müxtəlif mərhələlərində müxtəlif qiymətlər alır və hər bir əsas fəza keçidi (qravitasiya, elektromaqnit, zəif və güclü qarşılıqlı təsir qüvvələrinin bir-birindən aralanaraq sərbəstlik əldə etmələri əsas fəza keçidləri adlanır) baş verdikdə özünü ona uyğunlaşdırır. Başqa sözlə desək, fəza keçidi zamanı vakuuma verilən enerji sıxlığı tarsion sahə ilə kompensasiya olunur.

Kosmoloji sabit probleminin həlli istiqamətində aparılan tədqiqatlar nəticəsində müəllif aşağıdakı nəticələri almışdır:

- Kosmoloji sabit problemini Enşteyn-Kartan nəzəriyyəsi çərçivəsində həll etmək daha məqsədyönlüdür;

- Eynşteyn-Kartan nəzəriyyəsində vakuumun enerji sıxlığını artırın hər bir faktor özünü tarsion sahənin yaradıcısı kimi bürüzə verir;

- Simmetriyanın pozulmasının əsas səbəbi skalyar sahə deyil, tarsion sahənin meydana çıxmazı nəticəsində baş verir;

- Vakuumun enerji sıxlığı tarsion sahənin yaranmasına sərf olunur;

- Kainat genişlənərkən kütlə yığımlarının əmələ gelməsiinin əsas səbəbi tarsion sahənin göstərdiyi təsir qüvvəsidir;

- Kainatın müasir mərhələsində tarsion sahə çox zəif olduğundan kosmoloji sabit də çox kiçik qiymətə malikdir.

Yuxarıda şərh olunanları nəzərə alsaq, söhbətimizi aşağıdakı şəkildə yekunlaşdırıa bilərik. Kainatın əmələ gəlməsi, quruluşu və təkamülü istiqamətində apardığımız araşdırmaların indiyə qədər mövcud olan digər araşdırma məsələlərini üstünlüyü ondadır ki, məhz bizim baxdığımız yanaşma ilə Kainatda baş verən müxtəlif hadisələrin səbəbini izah etmək mümkün olur.

Daha doğrusu, Kainatın yaranma anlarında və onun müasir mərhələsinədək olan dövrlərdə orada baş verən elə bir hadisə yoxdur ki, onun səbəbini bizim yanaşma ilə izah etmək mümkün olmasın. Bu da ona dəlalət edir ki, Kainatın yaranması və sonrakı inkişafı istiqamətində apardığımız araşdırma məsələlərini doğrudur, həyatıdır və gələcəkdə elmi tədqiqat işi aparmaq üçün çox vacibdir.

Bu yazını başa çatdırduğumuz məqamlarda Internet şəbəkəsi vasitəsilə (Uspexi fizikişkix nauk tom 169, N7 iyul 1999-cu il) belə bir məlumat daxil oldu ki, Kainatın genişlənməsini öy-

rənmək məqsədilə kosmik fəzaya buraxılmış Habbl teleskopu vasitəsilə 18 dənə uzaq qalaktikada şüalanmasını pulsasiya periodundan asılı olaraq dəyişən və Sefeid adlanan 800 ulduz təpılmışdır. Bu asılılığın köməkliyi ilə qalaktikalara qədər olan məsafələr hesablanmışdır. Genişlənməni xarakterizə edən Nabbl H sabiti  $10\%$  dəqiqliklə tapılaraq  $70 \text{ kms}^{-1}\text{Mpk}^{-1}$  - qiymətinə bərabər olmuşdur. Buradan da belə bir nəticəyə gəlmışdilər ki, əgər Kainat kritik (böhran) sıxlığa malikdirse (Kainatın hələlik kritik sıxlığı  $10^{-29} \text{ q/sm}^3$ -a bərabər qəbul edilir) onda Habl sabitini yuxarıdakı qiyməti nəzərə alınsa Kainatın yaşı üçün  $12 \cdot 10^{12}$  il qiymətini alıblar. Belə çıxır ki, hazırda Kainatın 12 trilyon il yaşı var. Həmçinin qeyd olunur ki, əgər kosmoloji sabitin qiyməti sıfırdan fərqli olarsa onda Kainatın yaşı 12 trilyon ildən də çox ola biləcəyi alınır. Bununla əlaqədar olaraq qeyd edək ki, Habbl özü ilk dəfə 1929-cu ildə H-sabiti üçün  $500 \text{ km/sMpk}$  qiymətini tapmışdır. H-in bu qiymətinə əsasən, Kainatın  $t \approx 2 \cdot 10^9$  il yaşı olduğu alınır. Aydındır ki, Kainatın yaşı üçün tapılmış bu qiymət əsl həqiqəti əks etdirmirdi. Ona görə də sonralar Habl sabitinin düzgün qiymətini tapmaq məqsədi ilə ötən 70 il ərzində müxtəlif təcrübələr aparılmış və onun müasir mərhələdəki qiyməti  $H_0 = (50 \div 100) \text{ km/sMpk-a}$  bərabər qəbul edilmişdir. H-in son dövrlərdə tapılmış qiymətinə nəzərən Kainatın yaşı  $t_0 = (10 \div 20) \cdot 10^{29}$  il qədər olduğunu göstərilmiş Kainatın yaşı təqribən 18 milyard ilə bərabər olması faktını orada olan izotopların və qoca ulduz topalarının yaşı da təsdiq edir. Məhz ona görə də indi Kainatın 18 milyard il yaşı olması bütün dünyada qəbul edilmiş faktdır.

Kainatın yuxarıda göstərildiyi kimi, 12 trilyon və yaxud da çox yaşı ola bilərmi? - suallarına cavab birmənalıdır: yox. Çünkü bu vəziyyət müasir nəzəri fizikada, ümumi nisbilik nəzəriyyəsində, kimyada, biologiyada, geologiyada və s. elmlərdə mövcud olan qanunlarla uzlaşır.

## ӘДӘВІЙАТ

1. П.А.М.Дирак, Пути физики, М.Энергоатомиздат 1983.
2. Л.Д.Ландау, Е.М.Лившиц, Теория поля, М."Наука" 1988.
3. Дж.Нарликар, Нсистовая Вселенная, М."Мир" 1985.
4. А.Ф.Богородский, Всемирное тяготение, Киев 1971.
5. Зельдович Я.Б., Новиков И.А. Строение и эволюция Вселенной Изд. "Наука", М.,1975.
6. А.Д.Долгов, Я.Б.Зельдович, Н.В.Сансин, Космология ранней Вселенной, Изд. МГУ, М., 1988.
7. А.Д.Линде .Физика элементарных частиц и инфляционная космология М. "Наука" 1990.
8. Д.Д.Иваненко, Т.И.Пронин, Г.А.Марданашвили, Колибровочная Теория гравитации.
9. Г.Ю.Тредер. Эволюция основных физических идей. Науковадумка, Киев 1989.
10. Н.С.Мамедов.Космологическая постоянная в теории Эйнштейна-Картана, деп.в АзНИИНТИ 1998.
11. Н.С.Мамедов. Циркуляр ШАО. Материалы второй и третьей Международной Конференции посвященный 800-летию Н.Туси 1998.
12. В.Л.Гинзбург. Успехи физических наук том, 169. N4. 1999.
13. Успехи физических наук том..169, N7 1999, Электронный препринт.

## KİTABIN İÇİNDƏKİLƏR

Redaktordan .....	3
Giriş .....	4
§1. Kainat nədir? .....	5
§2. Eynsteynin ümumi nisbilik nəzəriyyəsi haqda .....	6
§3. Vakuum nədir? .....	10
§4. Qarşılıqlı təsir qüvvələri .....	14
§5. Simmetriya haqda .....	16
§6. Ulduzların partlaması .....	23
§7. Kosmoloji sabit haqda .....	27
§8. Kvant kosmologiyası .....	29
Ədəbiyyat.....	34

**N.S.MƏMMƏDOV**

***KAİNAT VƏ ONUN TƏRKİB HİSSƏLƏRİ OLAN ULDUZ  
VƏ QALAKTIKALAR NECƏ YARANMIŞDIR?***

**Bakı - «Elm» - 2001**

---

**«Elm» Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkezi**

Direktor: **Ş.Alışanlı**  
Baş redaktor: **T.Kərimli**

Formatı 84x108 1/32. Həcmi 2,25 ç.v.

Tirajı 100. Sifariş 133  
Qiyməti Müqavilə ilə.

«Elm» RNPM-nin mətbəəsində çap edilmişdir.  
(*İstiqlaliyyət*, 8)